

**Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 2018- ci il 16 may
tarixli Ü-012 nömrəli əmri ilə təsdiq edilmiş**

Süd və süd məhsullarının Azərbaycan Respublikasına idxalına dair

BAYTARLIQ TƏLƏBLƏRİ

Azərbaycan Respublikasına idxala məhsulun ixraca tədarük edilməsi haqda ixracatçı ölkənin mərkəzi dövlət baytarlıq xidmətinin icazəsinə malik və onun daimi nəzarətində olan, süd emalı müəssisələrində istehsal edilmiş, yoluxucu heyvan xəstəliklərindən rəsmi qaydada azad təsərrüfatlardan olan sağlam heyvanlardan alınmış süd və süd məhsullarına icazə verilir.

Süd və süd məhsulları heyvanların yoluxucu xəstəliklərindən azad təsərrüfatlarda və inzibati ərazilərdə istehsal olunur və göndərilir, o cümlədən:

- ölkə ərazisində son 3 il ərzində - donuzların Afrika taunundan;
- ölkə ərazisində son 12 ay ərzində - dabaq, taun, iri buynuzlu heyvanların kontagioz plevropnevmoniyası və vezikulyar stomatitindən;
- təsərrüfatın ərazisində son 12 ay ərzində - iribuynuzlu heyvanların bruselyozu, leykoz, vərəm və paratuberkulyozdan;
- təsərrüfatın ərazisində son 2 il ərzində - qoyun və keçilərin bruselyozundan;
- təsərrüfatın ərazisində son 6 ay ərzində - qoyun və keçilərin çiçəyindən.

Süd və süd məhsulları tərkibində gen mühəndisliyinin üsulları və ya digər genetik cəhətdən modifikasiya edilmiş mənbələr vasitəsilə istehsal edilmiş xammal tərkibli yemlərlə yemləndirilməmiş heyvanlardan alınmalıdır.

Aşağıdakı süd və süd məhsullarının Azərbaycan Respublikasına idxalına icazə verilmir:

- salmonella və digər bakterial infeksiyaların törədiciləri ilə çirklənmiş;
- rəngləndirici maddələr, ionlaşdırıcı süalanma və ya ultrabənövşəyi şüalarla işlənmiş;
- tərkibində təbii və ya sintetik estrogenlər, hormonal maddələr, tireostatik preparatlar, antibiotiklər, pestisidlər və digər medikamentozlar olan süd və süd məhsulları.

Süd məhsullarının istehsalı üçün istifadə olunan süd insan sağlamlığı üçün təhlükəli olan patogenli mikroorqanizmlərin məhv edilməsi üçün kifayət qədər termiki işləmələrdən keçirilməlidir.

Tədarük edilən süd məhsulları nəticədə həyat qabiliyyətinə malik patogenli floranın olmamasına zəmanət verən təkrar emal prosesinə məruz qalmalıdır. Süd məhsulları ixracatçı ölkənin səlahiyyətli dövlət xidməti tərəfindən insanların qidaya istifadəsi və məhdudiyətsiz azad satış üçün yararlı olması kimi tanınmalıdır.

Hazırkı tələblərdə göstərilmiş şərtlərin yerinə yetirilməsi tam olaraq təsdiq edilməlidir:

1. Yuxarıda göstərilən xəstəliklərə dair inzibati ərazinin (ölkənin, ştatın, əyalətin və s.) sağlamlığını göstərən ixracatçı ölkənin dövlət baytar həkimi tərəfindən imzalanmış baytarlıq sertifikatı ilə;
2. Ağır metalların, mikotoksinlərin, pestisidlərin və ümumi betaaktivliyin təqdim olunan vahidlərdən yuxarı olmamasını təsdiq edən ixracatçı ölkənin səlahiyyətli nəzarət orqanı (müfəttişlik, laboratoriya və s.) tərəfindən verilən keyfiyyət sertifikatı ilə.

Süd məhsullarının Azərbaycan Respublikasına tədarükü yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən icazənin alınmasından sonra mümkündür.